

Ceyhun ƏLƏKBƏROV

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, t.ü.f.d.
jeyhun.alekberov@yahoo.com

Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Böyük Britaniya əlaqələri

The Azerbaijani-British Relations within the Period of the Democratic Republic

Азербайджано-британские связи в период Демократической Республики

Xülasə: Məqalə Azərbaycan və İngiltərə arasındaki əlaqələrin çoxəsrlik tarixinə həsr edilmişdir. Müəllif əsası XVI əsrді ingilis ticarət ekspedisiyaları vəsiatlılıq qoyulmuş əlaqələrin mərhələli inkişaf tarixinə xüsusi diqqət ayırmışdır. Məqalədə Tütörələr dövrünün İngiltərəsi ilə Azərbaycan Səfəvilər dövləti arasında ikitirəflə əlaqələr tödqiş edilir, sonrakı dövrlərdə, xüsusişə Azərbaycan Xalq Cümhuriyyəti dövründə heç də asan olmayan münasibətlər təhlil edilir. Coğrafi kəşflər, geosiyasi olaylar, habelə rus və sovet işğalı dövründə əlaqələrin pozulmasının obyektiv və subjektiv səbəbləri elmi müstəvidə əsaslandırılır. Sonda tödqiş zamanı gəlinən əsas qənaət və natiçələr təqdim edilir.

Açar sözlər: "Moskva" şirkəti, Bakı nefti, Lionel Denservil, Mərkəzi Xəzər diktatürü, Nəsib bay Yusifbəyli, Nuri Paşa, Paris sülh konfransı.

Abstract: The article is devoted to the centuries-old history of Anglo-Azerbaijani relations. The author pays great attention to the history of the stage-by-stage development of relations starting from English trade expeditions in the 16th century. The article examines the bilateral relations between England of the Tudor era and the Azerbaijani Safavid state, analyzes the difficult relations in the following centuries, in particular, the period of the proclamation of the Azerbaijan Democratic Republic, explores the scientific substantiation of the objective and subjective causes of relations break-up, as after geographical discoveries and geopolitical variables, as well as in the period of the Russian and the Soviet occupation. In the final part, the main conclusions and provisions arising from the study are presented.

Keywords: Muscovy Company, Baku oil, Lionel Dunsterville, Centro-Caspian Dictatorship, Nasib Yusibeyli, Nuri Killigil, Paris Peace Conference.

Абстракт: Статья посвящена многовековой истории англо-азербайджанских отношений. Автор уделяет огромное внимание истории поэтапного развития отношений, начиная с английских торговых экспедиций XVI века. В статье исследуются двусторонние отношения между Англией эпохи Тюдоров и азербайджанским Сефевидским государством, анализируются непростые отношения в последующие столетия, в частности, период провозглашения Азербайджанской Демократической Республики, приводится научное обоснование объективных и субъективных причин разрыва отношений, как после географических открытий и geopolитических перемен, так и в период русско-советской оккупации. В заключительной части статьи представляются основные выводы и положения, вытекающие в ходе исследования.

Ключевые слова: Московская компания, бакинская нефть, Лионель Денстервиль, Диктатура Центрокаспия, Насиб-бек Усуббеков, Нури-паşa Киллигил, Парижская мирная конференция.

Azərbaycan və İngiltərə arasındaki münasibətlər qədim tarixa və kifayət qədər zəngin ənənələrə malikdir. İki ölkə arasındaki münasibətlərin tarixi XVI əsrin ikinci yarısına qədər - İngiltərə və Səfəvilər Azərbaycan dövləti arasında ticarət əlaqələrinə dək uzanır. Münasibətlərin məhz bu dövrdə ingilis missionerlərin regiona olan səfərlərinin intensivləşməsi ilə başladığını söyləmək mümkündür. Belə ki, Con Kartreyt adlı bir ingilis səyyahının 1560-ci ildə ilk dəfə Bakıya gəldiyi, şəhərdəki neft ticarəti və liman haqqında informasiya topladığı məlumatdır [6,s.48].

Bu dövrdə Səfəvilər dövləti ilə vergisiz və imtiyazlı ticarət əlaqələri qurmaq hüququ 1553-cü ildə Londonda yaradılmış "Moskva" şirkətinə verilmişdi. Bu istiqamətdə ticarət əmləyiyyatları aparmaq üçün inhisar hüququ almış şirkətin nümayəndəsi, ingilis taciri və diplomatı Entoni Cenkinson 1563-cü ildə Volqa çayı və Xəzər dənizi vəsiatlısı ilə dəfə olaraq Səfəvilər dövlətinə gəlməmişdir. Digər ingilis diplomatı Artur Eduars ilə aparılan danışqlardan sonra isə 1566-ci il iyunun 29-da Şah I Təhmasib tərəfindən xüsusi imtiyaz fərmanı imzalanmışdır. Həmin fərmana əsasən, "Moskva" şirkəti tacirləri Səfəvilər dövlətinin bütün ərazisində heç bir görkəm vermədən sərbəst ticarət etmək və ticarət faktoriyaları açmaq hüququ əldə edir, eləcə də ingilis tacirləri və onların əmlakları dövlət tarifindən müdafiə olunurdu. Bundan başqa şirkətin tacirləri Səfəvilər dövlətinin ərazisindən keçərək

qonşu ölkələrə gedə bilərdilər [5,s.76]. Həmin dövrədə çoxlu sayıda ingilis tacirlerinin, səyyahların Azərbaycana galması və bura ard-arda bir neçə ingilis ticarət ekspedisiyalarının göndərilməsi baxımdan bu fərman böyük rol oynamış və ticarət əlaqələrinin inkişaf etdirilməsinə təkan vermişdir.

İngilislərin bu əlaqələr böyük ənənə vermələri ticarət əlaqələrinin siyasi əhəmiyyətdən xəbor verirdi. Belə ki, Ingiltərə kralıçası I Yelizaveta Tündör 25 aprel 1561-ci ildə Şah I Təhmasibə məktub göndərmiş və ölkələr arasında yaradılan əlaqələrin hər iki xalqa faydalı nəticələr verəcəyini bildirmişdir [12,s.123].

Azərbaycana təşkil edilən ingilis ticarət ekspedisiyaları zamanı maraqlı müşahidələr aparılmışdır. Tomas Benister və Ceffri Dükətin rəhbərliyi altında 1568-1574-cü illərdə təşkil edilmiş ekspedisiya zamanı Bakı və ətrafında aparılan müşahidələr xüsusi yer verilmişdir. Ingilis səyyahları Bakının əzəlliyini vürgüləyaraq, "qara yağ" adlandırdıqları neftin əhəmiyyətinə bəhs etmişlər [18,s.440].

1621-ci ildə iki ölkə arasında bağlanmış "Əbədi dostluq haqqında" müqavilə Səfəvilər dövləti və İngiltərə arasında imzalanmış ilk rəsmi sənəd olaraq tarixə keçmişdir. 1622-ci ilin əvvəlində isə Hörmüz əməliyyatlarının şərtləri haqqında "Ost-Hind" şirkəti ilə güzilər müqavilə imzalanmışdır [3,s.17].

Səfəvilər sülaləsinin süqtütundan sonrakı tarixi mərhələdə – Əfşarlar və Qacarların hakimiyyəti dövründə də Azərbaycanın İngiltərə ilə olan əlaqələri genişləndirilərkən inkişaf etdirilmişdir [1,s.384-386].

Azərbaycanla Böyük Britaniya və Şimalı İrlandiya Krallığı arasında yeni dövr sməkdaşlıq əlaqələri isə XIX əsrin sonu – XX əsrin əvvəllərində, Şimalı Azərbaycanın Çar Rusiyasının işğal altında olduğu zamanlar yaranmışdır. Həmin dövrədə ingilis kapitalı Bakı neftinin istismar edilməsindən fəal idi. Bu sməkdaşlıq Şimalı Azərbaycanın müstəqiliyi mərhələsi də daxil olmaqla (1918-1920) 1920-ci ilə qədər, Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalına kimi davam etmişdir.

Müsləman şərqində ilə parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının yarandığı və mövcud olduğu dövr Azərbaycan-Böyük Britaniya əlaqələri tarixində xüsusi yer tutur. 1918-1920-ci illəri əhatə edən bu dövrədə iki ölkə arasındaki münasibətlər həmin dövrün harbiyyəsi realılıqlarından irəli gələn son dərəcə mürakkəb proseslərə xarakterizə edilə bilər [13,s.9].

Xəzərin zəngin neft ehtiyatları hələ XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda rus və ingilis iqtisadi maraqlarının köşəşimini şərtləndirən başlıca geosiyası və strateji amil idi. Müxtəlif siyasi blokların maraq dairəsində olan Bakı nefti Yaxın Şərqi dənizinin neft yataqlarını monimşəməyə çalışan ingilis diplomatiyasını bölgədə daha aktiv olmağa vədar edir-

di. 1917-ci ildə Rusiyada baş verən içtimai-siyasi proseslər və Oktjabr çevrilişindən sonra ingilis diplomatiyası öz diqqətini Cənubi Qafqaza, xüsusilə Xəzər və Bakı neftinə yönəltmişdi.

XIX əsrin 90-ci illərində Bakı neftinin sayəsində neft istehsalına görə ikinci olan Rusiya dünya neftinin 48%-ini verirdi. Bu göstərici Azərbaycanın böyük neft ehtiyatlarına malik olduğunu sübut etmək yaxşı, ham da xarici kapitalın sərməyə qoymaya davam etdiyi Bakı neft sənayesinin inkişafından xəbor verirdi. Bu dövrədə Azərbaycanda möhkəmlənməyə çalışan ingilis kapitalı intensiv şəkildə Bakı neft sənayesinə can atıldı. Xarici kapitalın neft sənayesinə cəlb edilməsindən maraqlı olan çək hökuməti XIX əsrin sonlarında Bakı neft sənayesinə can atan ingilis şirkətlərinə şərait yaratdı. Müvafiq qarar 1 may 1899-cu ildə imperator II Nikolay tərəfindən təsdiq olunmuş "Osoboye soveşşaniye" jurnalında öz əksini tapdı. Bununla da ingilis kapitalı Azərbaycanın neft sənayesindəki iqtisadi ekspansiyasını gücləndirmək imkanı olda etdi [13,s.18].

XIX əsrin sonlarında Bakı neft sənayesində ingilis kapitalı aktiv idi. "Lane & McAndrew" və "Samuel & Co" kimi Britaniya şirkətləri artıq Bakıda aktiv fəaliyyət göstəriridilər. 1897-ci ildə "Shell Transport & Trading Company Ltd" şirkəti açıldı. Ingilislərin maliyyə dəstəyi ilə yaradılan "Tokamp" firması 1901-1902-ci illərdə 5 neft emalı zavodu və "Oleum" adlanan 1 stansiya almışdı. 1898-ci ildən 1903-cü ilədək ingilis şirkətləri Rusyanın neft sənayesinə 68,8 milyon rubl dəyərində sərməyə qoymuşdular ki, bunun da 47 milyon rublu Bakı sənaye rayonundakı müəssisələrin payına düşdürdü. 1903-cü ildə 12 Britaniya cəmiyyəti Bakı neft sənayesinə ümumiyyətdə 60 milyon rubl sərməyə qoymuşdu. Lakin ingilis kapitalı istehsal vəsütlərinin yaradılması və yenilənməsinə, eləcə də yeni sahələrin istismar ediləcəsinə çalışır, yerli burjuaziya məxsus mövcud müəssisələrin alınmasına üstünlük verirdi [9,s.295].

Bu illərdə bütün dünyada olduğu kimi Azərbaycan neft sənayesi də neft inhişarçısı mövqeyini möhkəmləndirən və dünyada neft ticarəti ilə neft emalı sahəsində aparıcı mövqə tutmağa çalışan Böyük Britaniya və Niderlanda məxsus "Shell" şirkətinin təsiri altına düşürdü. Neft məqənati Henri Deterdingə məxsus "Royal Dutch Shell" tərəfi hətta maliyyə imkanları baxımından Bakıda ən qüdrətli sayılan Rotşild ailəsinə bəla qabaqlayaraq neft istehsalı və emalı sahəsində birinciliyi əla almışdı. Təsadüfi deyil ki, ABŞ konsulu Smiit bu minvalla Bakının tezliklə bir ingilis şəhərinə çevriləcəyini yazırırdı [17,s.116].

1917-ci ildə Rusiyada baş verən siyasi proseslər və Oktjabr çevrilişindən sonra Böyük Britaniya imperiyası Azərbaycanın zəngin təbii ehtiyatlarına tam yiyələnmək üçün böyük şans əldə etmişdi. Bu dövrədə Bakı və onun mövcud

potensialı ingilis strateqlərin diqqət mərkəzindən yayına bilməzdi. Bakıda ingilis siyasetçilər, iqtisadçılar, sahibkarlar, habelə Böyük Britaniya xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət böyük bir şəbəkə fəaliyyət göstərirdi. Cənubi Qafqazda ingilis ekspansiyası qəciliyəz görünürdü. 1918-ci ilin martında bolşevik-dəsnəklərin Bakıda hakimiyyəti əla keçirməsi Azərbaycana ən qısa zamanda Qərbdən hərbi müdaxiləni şərtləndirmişdi [4,s.34].

İngilis general Lionel Denstervil öz memuarlarında Xəzər dənizində hegemon dövlətə əvərilək üçün yeganə yolu Bakının işğalı olduğunu yazdı. Şəhərin işğalına hazırlanan ingilis komandanlığı regiondakı hərbi qüvvələrini Cənubi Azərbaycanda cəmləşdirmişdi. Bu dövrə ingilislər Bakıda bolşeviklərə müxalif olan bütün siyasi qüvvələrlə əməkdaşlıqla çalışırdılar. Qeyd etmək lazımdır ki, ingilisləri şəhərə dəvət etmək istəyənlərin də sayı az deyildi. 25 iyul 1918-ci ildə Bakı Sovetinin fəvqələdə iclasında eserlərin təklifi ilə ingilis hərbi birləşmələrinin şəhərə dəvət edilməsinə və koalisiyon hökumətin qurulmasına qərar verildi. İlyulun 31-də Bakı Xalq Komissarları Soveti süqut etdi və avqustun 1-də Böyük Britaniyanın xeyir-duası ilə şəhərdə hakimiyyət eserlər, menşeviklər və daşnaklardan ibarət Mərkəzi Xəzər diktatürasının əlinə keçdi [10,s.183].

Koalisiyon hökuməti şəhərdə hakimiyyəti əla alandan dərhal sonra əvvəlcən razılışdırıldı ki, ingilis generali Denstervilən hərbi yardım istədi. Bunu gözəyən ingilislər avqustun 4-də Bakı limanına polkovnik Stoksun komandanlığı altında Gent alayının 40 əsgərindən ibarət kiçik bir dəstə gəndərdir. General Lionel Denstervilin rəhbərliyi altında əsas Britaniya hərbi hissələrinin Bakıya gəlişi vaxt məsəlesi idi.

Avqustun 6-də Denstervilin imzası ilə xüsusi bayannamə dərc edildi. Bayannamə Britaniya qoşunlarının Azərbaycana müttəfiqlərlər əldə edilən xüsusi razılışma əsasında, Bakı əhalisinin xahişi ilə yeridildi və əsas məqsədinin türklər və almanlarla mübarizə olduğu vurgulanırdı. Britaniya qoşunlarının Rusyanın daxili məsələlərinə müdaxilə etmək niyyətində olmadığı qeyd edilən bayannamədə, Britaniya hökuməti və müttəfiqlərinin bölgədə yaşayış bütün xalqların və onları təməs edən siyasi partiyaların hüquqlarının barəbərliyini tandığı ifadə edilirdi [14,s.77].

Sentyabrın 12-də Nuri Paşanın komandanlığı altında orduunun Bakını azad etmək niyyətinin qatılışdıyi məlum oldu. Sentyabrın 14-də türk ordu hissələri və yenica yaranmış Azərbaycan korpusundan ibarət Qafqaz İslam Ordusu Bakını azad etmək üçün Mərkəzi Xəzər diktatürasını və ingilis işğalçılara qarşı hücumu keçdi. Bakının azad edilməsi an massəsi idi. Bunu yaxşı başa düşən general Denstervil öz qoşunlarına cəbhə xəttindən geri çəkilmək əmrini verdi və qaranlığın düşməsini gözləyən ingilislər gəmilərə oturaraq Bakını tərk etmək məcburiyyətində qaldı [11,s.72-73].

Denstervilin dəstəsinin Bakını tərk etməsi ilə Azərbaycana ingilis hərbi müdaxiləsinin birinci mərhələsi başa çatdı. 40 gün davam edən və Bakının tamamilə əla keçirilməsi məqsədini güdən bu hərbi kampaniya uğur suzulmuş nəticələndi [13,s.55-62].

28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Demokratik Respublikasının elan edilməsi Britaniya diplomatiyasının Cənubi Qafqazdakı strateji planları dəyişməmişdi. Ingilislər bölgəyə hərbi müdaxilənin yeni taktiki formaları üzrənəcə çalışırdılar. Ingilis hərbi dəstələrinin 1918-ci ilin sentyabrında Bakını tərk etmələri taktiki fənd kimi də dayarlaşdırıldılar. Əslindən ingilislər Bakını təmənləri surətdə qaytmış əmidi ilə tərk edirdilər.

Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndə heyəti ilə İrlandakı ingilis qoşunlarının komandanı general Tomson arasındaki danışqlar Ənzələdə keçirildi. Nasib bəy Yusifbəylinin başçılığı altındaki Azərbaycan nümayəndə heyəti ilə görüşən ingilis generalı ADR hökumətinin qarşısına bir sıra şorrlar qoydu:

1. 17 noyabr saat 10-dək Azərbaycan və türk qoşunlarının Bakını tərk etmələri təmin edilsin.

2. Bakı və ətrafındakı neft mədənləri ingilis qoşunları tərəfindən nəzarətə götürülən. Ölükön digər əraziləri Azərbaycan hökuməti və ordusunun nəzarəti altında qalsın.

3. Azərbaycan hökuməti rəsmən tanınmasın. Ancaq Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri onunla de-fakt o əlaqələr yaratınsın.

4. Bütün təşkilat və müəssisələr əvvəlki kimi fəaliyyət göstərməyə davam etsin.

Bu əsas tələblərdən əlavə danışqlarda digər qeyd-şorrlar öz əksini tapdı: a) General Tomson Bakının general-qubernatoru təyin edilsin və şəhər polisi ingilislərin nəzarətində verilsin; b) Şəhər dumasının fəaliyyəti tam olaraq bərpa edilsin; c) Azərbaycanın Paris sülh konfransında millətlərin əz慕qəddərərətini təyin etmə prinsipləri ətrafında aparılan diskussiyalar dəki iştirakı təmin edilsin; d) Lazar Biçeraxov və dəstələri ingilis qoşunları ilə birlikdə Bakıya qayıtsın; e) Silahlı erməni dəstələri Bakıya buraxılmasın [13,s.37-38].

Böyük Britaniyanın Azərbaycana hərbi müdaxiləsi "müttəfiq qoşunları" adı altında həyata keçirilirdi. Həqiqətən də, Bakıya daxil olan Böyük Britaniya hərbi dəstələri arasında Fransa və Birleşmiş Ştatların nümayəndələri də var idi. ADR hökuməti Azərbaycanın suverenliyinin qorunub saxlanılması nə minnən və gələcəkdə dövlət müstəqilliyinin tanınması əmidi ilə general Tomsonun demək olar ki, bütün şorrlarını qəbul etmişdi.

17 noyabr 1918-ci ildə Bakıya daxil olan ingilis dəstələri əla həmin gün şəhərdə hərbi vəziyyət elan etdilər. General Tomson şəhərin hərbi qu-

bernatoru oldu, polkovnik Kokkerel isə Bakıdakı müttəfiq qoşunlarının polis komissarı vəzifəsini tutdu. Bakı şəhər meriyası və bir sıra digər mülki müssisələr öz fəaliyyətlərini əvvəlki kimi davam etdirdilər. 1918-ci ilin sonlarında bütün Qafqazda 20 000 ingilis əsgəri var idi, bunlardan 5000 nəfəri Bakıda disloksasiya edilmişdi.

1919-cu ilin iyul ayının sonlarında ingilis qoşunları Bakını tərk etməyə başladılar. Ingilis komandanlığı Xəzər hərbi donanmasının Denikinin könlüllərdən ibarət aqşqvardiyaçı orduşuna ötürülməsi barədə qərar qəbul etmişdi. İyulun 30-də qırıcı gəmilərdən ibarət divizion denikincilərə verildi və dənizdə rus hərbi donanmasının bayraqı dalgalandırılmışa başlandı. Bakı limanının yaxınlığında manevrilərə başlayan denikincilər təlim arzında bir neçə dəfə yaxılım atışa açmışdır. 3 avqust 1919-cu ildə Azərbaycan hökuməti məsələ ilə bağlı Cənubi Qafqazda Britaniya qoşunları komandanı general-major Korna etiraz notası göndərdi. Xəzər donanması hissələrinin denikincilər ötürülməsinə narazlığını bildirən hökumət, bunun Azərbaycanın suverenliyi üçün real təhlükə olduğunu xüsuslu qeyd edirdi. Ingilisler isə öz növbəsində bu addımın Azərbaycan üçün heç bir təhlükə yaratmadığını və bolşeviklər qarşı yönəldildiyini bildirmişdi [8,s.269-270].

23 avqust 1919-cu ildə Bakıdakı müttəfiq qoşunlarının komandanı general Şatelvort ingilislərin Bakını tərk etmələri ilə əlaqədar olaraq Azərbaycan xalqına müraciət etdi. Ərtəs gün ingilis qoşunları Bakını, ardından isə bütün Cənubi Qafqazı tərk etdilər. 1919-cu ilin yayında Bakını tərk edən ingilisler öz hərbi hissələrindəki radiostansiyaları, hərbi arsenalin bii hissəsini və hərbi gamilərin bir qismini Azərbaycan hökumətinin ixtiyarına verdilər [7,s.309].

Böyük Britaniyanın Qafqaz hərbi kampaniyas bölgənin ingilis imperializminin maraqlarına xidmət etməsini təmin etmək məqsədi daşıyordı. Bu dövr ərzində Bakıdakı ingilis komandanlığı "Shell" və "Anglo-Persian Oil Company" kimi neft nəhənglərinin maraqlarını təmin etmək üçün aktiv suradə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlərinə qarışdı. Əslində bu şirkətlər Böyük Britaniyanın Azərbaycandakı iqtisadi maraqlarının istiqamətlərini müəyyən edir, başqa sözü, Bakıdakı ingilis hərbi komandanlığının fəaliyyətlərinə rəhbərlik edirdilər [15,s.77].

Bu dövrə Azərbaycanın dövlət müstəqilliyinin tanınması ölkənin xərici siyasetində prioritet təşkil edirdi. 23 may 1919-cu ildə Əlimərdan bəy Topçubəyovun başçılığı altındakı Azərbaycan nümayəndə heyeti bir çox gənc dövlətlərin təleyinin həlli olunduğu Paris sülh konfransında Böyük Britaniya nümayəndə heyeti üzvləri tərəfindən qəbul edilmiş və dəstəklənmişdi.

Qafqaz bolşevik ekspansiyasından qorumaq üçün hərbi ekspedisiya təşkil etməyi planlayan Böyük Britaniya hökuməti Antanta Ali Şurası qarşı-

sında Cənubi Qafqaz respublikalarının dövlət müstəqilliklərinin tacili tanınması haqqında məsələ qaldırılmışdı.

Bolşevizmin yayılmasının qarşısının alınması zərurəti qarşısında Britaniya hökuməti müttəfiqlərin Cənubi Qafqaz respublikalarını tanımlarına nail ola bildi. Baş nazir Lloyd Corc Cənubi Qafqazi hərbi yardım göstərilməsinin surəliliklə vurğuladı. 11 yanvar 1920-ci ildə lord Kerzonun Gürcüstan və Azərbaycanın müstəqilliklərinin de-faktō tanınması haqqındaki təklifi Ali Şura tərəfindən yekdiliklə qəbul edildi. Buna rəğmən, gənc respublikaların de-iure tanınmaları məsələsi taxira salındı [16,s.85].

19 yanvarda Ali Şurasın Azərbaycan nümayəndə heyati üzvlərinin iş-tirakı ilə keçirilən iclasında Böyük Britaniyanın təşəbbüsü ilə Antanta bloku real təhlükə ilə üzəşəcəkləri halda Qafqaz respublikalarına yardım etmək haqqında əhdəlik götürdü. Azərbaycanın dənizdən müdafiəsi məsələsi gündəmə gəldi [16,s.87].

Gənc Azərbaycan Xalq Cümhuriyyəti səhifətən 5 gün öncə – 22 aprel 1920-ci ildə Azərbaycan parlamentində xərici ölkələrlə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilmiş və "Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Almaniya və Sovet Rusiyasında diplomatik nümayəndəliklərin təsis edilməsi və Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin buraxılması haqqında" qanun qəbul edilmişdi [2,s.133].

Lakin beynəlxalq münasibətlər sistemində qüvvələr nisbətən dayışmış, ingilis diplomatiyasının strateji və taktiki planları yenilənməmiş. Bütün vadələr baxmayaraq, Böyük Britaniya hökuməti Azərbaycanın suverenliyini qorumaq üçün ona heç bir əməli yardım göstərməmiş və 27 aprel 1920-ci ildə Sovet Rusiyasının silahlı təcavüzündə uğrayan və cəmi 23 ay yaşayın Azərbaycan Xalq Cümhuriyyəti səhifətən etmişdi.

Şimali Azərbaycanın işgali Böyük Britaniyanın Yaxın Şərqiətə geosisi yaxşılaşdırmağa təsir etmişdir. 1920-ci ildə yaradılan və sonradan SSRİ-nin tərkib hissəsi olan Azərbaycan Sovet Sosialist Respublikası ilə Böyük Britaniya arasında diplomatik münasibətlər qurulmayıbmır. Ümumiyyətən sənədli sənədlərə görə, Böyük Britaniya hökuməti Azərbaycanın suverenliyini qorumaq üçün ona heç bir əməli yardım göstərməmiş və 27 aprel 1920-ci ildə Sovet Rusiyasının silahlı təcavüzündə uğrayan və cəmi 23 ay yaşayın Azərbaycan Xalq Cümhuriyyəti səhifətən etmişdi.

Ədəbiyyat

1. Azərbaycan tarixi. III cild (XIII – XVIII əsrlər). Bakı, "Elm" nəşriyyatı, 1999, 584 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, "Lider" nəşriyyatı, 2004, 472 s.

3. Həbibbəyli Ə. İ. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığı ilə iqtisadi əlaqələri. Bakı, "Nurlan" nəşriyyatı, 2007, 213 s.
4. Yusifzadə S. Z. Britaniya kəşfiyyatı XX əsrin əvvəllərində Azərbaycanda // "Dirçəliş - XXI əsr", Bakı, 2004, №4, s.31-38
5. Mahmudlu Y. M. Azərbaycan diplomatiyası. Bakı, 1996, 291 s.
6. Aлиев И. Г. Каспийская нефть Азербайджана. Москва, «Известия», 2003, 712 с.
7. Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Баку, «Эльм», 1998, 158 с.
8. Азербайджанская Республика 1918-1920 гг. Документы и материалы. Баку, «Эльм», 1998, 440 с.
9. Ахундов Б. Ю. Монополистический капитал в дореволюционной бакинской промышленности. Москва, «Соцэклиз», 1959, 295 с.
10. Densterville L. Ch. Britanikim imperializm v Baku i Persii: 1917-1918 (vospominiannya). Tiflis, «Sovetskiy Kavkaz», 1925, 282 c.
11. Kязем-заде Ф. Борьба за Закавказье (1917-1921 гг.) // «Literaturnyi Azerbaydzhān», Baku, 1993, №3-4, c. 72-73
12. Makhmudov Ya. M. «Vzaimoотношения государств Аккоюнлу и Сефевидов с западноевропейскими странами. Bakı, 1991, 264 c.
13. Юсиф-заде С. З. Азербайджано-британские отношения (в начале XX века). Bakı, «Təxsiyl», 2008, 62 c.
14. Юсиф-заде С. З. Densterville Forsez v Baku. Bakı, «Tarix və onun problemləri», 2003, №3, c. 75-82
15. Юсиф-заде С. З. Экономический фактор в англо-азербайджанских отношениях в 1918-1920 гг. Bakı, «Universitetin xəbərləri», 2003, №3, c. 73-80
16. Юсиф-заде С. З. Роль Англии в признании мировым сообществом АДР де-факто в начале 1920 г. Bakı, «Tarix və onun problemləri», 2003, №3, c. 83-88
17. Fursenko A. A. Нефтяные тресты и мировая политика (1880-е годы – 1918 г.). Москва-Ленинград, «Наука», 1965, 496 c.
18. Early voyages and travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen (edited by E. Delmar Morgan and C. H. Coote). Volume II. London, 1986, 328 p.